

Forma № 2S

Azərbaycan Respublikasının
Maliyyə Nazirliyinin
5 dekabr 2008-ci il
İ-125 №-li əmri ilə təsdiq edilmişdir.

**SİĞORTAÇININ (TƏKRARSİĞORTAÇININ) və HÜQUQİ ŞƏXS SİĞORTA BROKERİNİN
MƏNFƏƏT və ZƏRƏRİ HAQQINDA HESABAT (rüblük və illik)**

Sığortaçının (təkrarsığortaçının) və ya sığorta brokerinin adı: _____ A-Group Sığorta Şirkəti ASC

Hesabat dövrü _____ 01/01/2010-31/12/2010 _____
ilin əvvəlindən artan yekunla

manatla

	Gəlirlər	Məbləğ
A1	Əsas əməliyyat gəliri:	7469514,03
A2	birbaşa sığorta üzrə sığorta haqları	6679311,87
A3	təkrarsığorta üzrə təkrarsığorta haqları	444349,25
A4	sığorta ödənişlərində təkrarsığortaçıların payı üzrə	209966,42
A5	təkrarsığortaya verilmiş müqavilələr üzrə komissyon muzdlar üzrə	135886,49
A6	Xalis sığorta ehtiyatlarının dəyişməsi (müsbət və ya mənfi)	107730,71
A7	İnvestisiya gəlirləri üzrə	443776,84
A8	Subroqasiya gəlirləri	229,74
A9	Sair gəlirlər	70082,12
B1	CƏMİ GƏLİRLƏR	8091333,44
	Xərclər	
C1	Əsas əməliyyat xərcləri:	6292762,59
C2	sığorta ödənişləri və sığorta məbləğləri üzrə	5594726,06
C3	qaytarılan sığorta haqları üzrə	198068,25
C4	tənzimləmə xərcləri	
C5	təkrarsığortaya verilmiş sığorta haqları üzrə	498258,14
C6	qarşısılınma tədbirləri fonduna ayırmalar üzrə	1710,14
C7	sığorta fəaliyyəti üzrə sair xərclər	
C8	İşlərin aparılması xərcləri	1222326,76
C9	Sair xərclər	253644,38
D1	CƏMİ XƏRCLƏR	7768733,73
E1	Maliyyə mənfəəti (zərəri)	322599,71
E2	Mənfəətin nizamnamə kapitalına yönəldilən hissəsi	
E3	Vergiqoyulmadan əvvəl mənfəət (zərəri)	
E4	Mənfəət vergisi	
E5	Hesabat dövründə xalis mənfəət (zərəri)	